

KİVDF
www.kivdf.gov.az

Layihənin istiqaməti:
"İctimai və dövlət maraqlarının müdafiəsi"

Azərbaycan Milli Ordusunun yaradılmasında müstəsnə rolü və xidməti olmuş hərbçilərdən biri də Süleyman bəy Əlisüleyman oğlu Əfəndiyev olmuşdur. Polkovnik S. Əfəndiyev yeni yaradılan Azərbaycan ordusu üçün təlimatçılar hazırlayan ilk təlim komandasını təşkil etmişdir.

S. Əfəndiyev 1864-cü il oktyabrın 5-də Ağdamda anadan olmuşdur. O, ilk təhsilini Gəncədəki progimnaziyada almışdır. S. Əfəndiyev 1880-ci ildə Yelizavetqrad süvari məktəbinə daxil olaraq 1885-ci ildə həmin məktəbi müvəffeqiyətlə bitirmiş və xidmətini polisdə davam etdirmek üçün DIN-in sərəncamına göndərilmişdir. S. Əfəndiyev hərbi xidmətə Qafqaz süvarı ordusunun polis nəzarəti idarəsində başlamışdır. Gənc zabit çar süvari qoşununda evvelcə birinci zabit olan kornet rütbəsinə layiq görülmüşdür. Daha sonra eskadron komandiri olan S. Əfəndiyev 1899-cu il martın 15-də çar ordusunun atlı qoşun hissəsində və jandarmeryada kapitana bərabər olan rotmistr rütbəsinə layiq görülmüşdür. O, nümunəvi xidmətlərinin görə müxtəlif vaxtlarda "Müqəddəs Anna" ordeninin 2-ci və 3-cü, "Müqəddəs Stanislav" və "Müqəddəs Vladimir" ordenlərinin 3-cü dərəceləri ilə təltif edilmişdir. O, 1907-ci il fevralın 20-də Kutaisi quberniyasının polis-keşikçi dəstəsinə müfettiş təyin edilmişdir. S. Əfəndiyev 1912-ci il dekabrın 6-da polkovnik rütbəsi verilmişdir.

Tiflisdeki müxtəlif təşkilatların Məsul-man alayına qarşı açıq-əşkar müqavimet göstərdiyi, eləcə də keçmiş Zaqqafqaziya Komissarlığının təchizat idarəelerindən her hansı bir avadanlığın alınmasının son dərəcə çətin olduğu vaxtlarda S. Əfəndiyev özünün doğma işinə olan istəyi və qətiyyəti sayəsində komandiri olduğu alay üçün nəzərdə tutulmuş əmlakin çox hissəsini Tiflis intendantlığından alaraq Gəncəyə çatdırıbilmışdır.

Azərbaycan korpusunun piyada hissələri müvəqqəti olaraq leğv edilərkən polkovnik S. Əfəndiyev qərargaha xeyli əmlak və ərzaq ehtiyatları vermişdir. Polkovnik S. Əfəndiyev 2-ci Qarabağ atlı alayının komandiri olarkən bir çox çətinliklərin öhdəsindən gələrək alaya əsil hərbi hissə görkəmini vermiş və onu hərbi nazire əla vəziyyətde təqdim etmişdir. S. Əfəndiyevin hərbi fəaliyyəti hərbi nazir tərəfindən diger komandirlərdən fərqləndirilmiş və o, hərbi nazir S. Mehmandarovun məruzəsi əsasında Azərbaycan Xalq Cümhuriyyəti Nazırı Surasının qərarı ilə general-major rütbəsi ilə təltif olunmuş və I piyada diviziyanın başçısı təyin edilmişdir. S. Əfəndiyev özüne qıyarqa olduqca çətin bir şəraitdə, istirahətin nə olduğunu bilməden diviziyanın təşkil edilməsi kimi ağır işi fədakarcasına öz üzərinə götürmüştür.

General S. Əfəndiyev diviziyanın sanitari vəziyyətinin qayğısına da qalaraq lazaretlərin təşkil edilməsinə şəxşən rəhbərlik etmişdir. Xəstələrə daim baş çəkərək onları yanına olmuş, qayğısına qalmış, bir komandır kimi öz təsiri və xeyirxahlığı ilə onların taleplerini yüngülləşdirməyə çalışmışdır.

Rusiyada 1917-ci ilin fevralında baş vermiş fevralın qəlebə ilə başa çatdıqdan sonra martın 2-de II Nikolay taxt-taçı tərk etdiyi barədə manifest imzaladı. Martin 3-de Rusiyada yaranmış Müvəqqəti hökumətin qərarı ilə Cənubi Qafqazda mülki hakimiyət IV Dövlət Dumasında regionun əsas milletlərini təmsil edən deputat-

Azərbaycanın ilk hərbi hissələrinin təşkilatçısı

Ömrünü vətənə xidmətə həsr etmiş general-mayor Süleyman bəy Əfəndiyev milli ordu quruculuğunda böyük xidmətləri olan şəxsiyyətlərdəndir

lardan təşkil olunmuş Xüsusi Zaqqafqaziya Komitəsinə - "OZAKOM"-a verildi. "OZAKOM" 1917-ci il oktyabrın 25-də fealiyyət göstərməşdi. Petroqradda bolşeviklərin silahlı üsyəni nəticəsində Müvəqqəti hökumət devrildikdən sonra 1917-ci il noyabrın 15-də J.P.Qeqəkorinin başçılığı ilə Cənubi Qafqazda yaşayan üç xalqın (Azərbaycan, Gürcü və erməni) nümayəndələrindən ibarət Zaqqafqaziya Komissarlığı adı altında hökumət yaradılaraq "OZAKOM"-un fealiyyətinə son qoyuldu.

1917-ci il dekabrın 5-də (18-de) Qafqaz cəbhəsində - Ərzincanda Zaqqafqaziya

dılması işi ilə müqayisədə daha asan və müvəffəqiyyətli yerinə yetirildi. Bunun da başlıca səbəbi bundan ibarət idi ki, çar Rusiyasının ölkədə yeritdiyi milli ayrı-seçkilik və mürtəce siyaset nəticəsində gürçü və ermənilərdən fərqli olaraq müsəlmanları, o cümlədən azərbaycanlıları hərbi xidmətə çağırıldıkları üçün onların döyüdə sına-nmış nizami hərbi hissələri yox idi. Azərbaycan milli korpusunun yaradılması işində kifayət qədər çətinliklər, o cümlədən peşəkar hərbi kadrlar problemi ortaya çıxırdı. Azə-



Zaqqafqaziya Komissarlığının müsəlman, gürcü və erməni milli korpuslarının yaradılmasına dair 1917-ci il 11 dekabr tarixli qərarı milli silahlı qüvvələrin yaradılmasına doğru gedən yolu başlanğıcı oldu. Gürcü və erməni milli korpuslarının yaradılması işi Azərbaycan milli korpusunun yaradılması işi ilə müqayisədə daha asan və müvəffəqiyyətli yerinə yetirildi. Bunun da başlıca səbəbi bundan ibarət idi ki, çar Rusiyasının ölkədə yeritdiyi milli ayrı-seçkilik və mürtəce siyaset nəticəsində gürçü və ermənilərdən fərqli olaraq müsəlmanları, o cümlədən azərbaycanlıları hərbi xidmətə çağırıldıkları üçün onların döyüdə sına-nmış nizami hərbi hissələri yox idi. Azərbaycan milli korpusunun yaradılması işində kifayət qədər çətinliklər, o cümlədən peşəkar hərbi kadrlar problemi ortaya çıxırdı. Azə-

Komissarlığı ilə Türkiye arasında imzalanmış Ərzincan barışığının şərtlərinə görə Qafqaz cəbhəsindəki rus qoşunları geri çəkilməyə başladı. Zaqqafqaziya Komissarlığı rus ordusunda bolşevik təhlükətən güclənməsinin müyyəyen təhlükə tərəfdə biləcəyini nəzəre alaraq 1917-ci il dekabrın 19-da Qafqazdakı rus ordusunun buraxılması haqqında əmr verdi. Həmin əmrə əsasən Qafqazdakı hərbi hissələr yalnız milli korpuslar halında saxlanıla bilerdi. Beləliklə, Rus Qafqaz Ordusu leğv edilərək ayrı-ayrı milli korpusların - gürcü, erməni, Azərbaycan və rus milli korpuslarının yaradılmasına qərar verildi.

Zaqqafqaziya Komissarlığının müsəlman, gürcü və erməni milli korpuslarının yaradılmasına dair 1917-ci il 11 dekabr tarixli qərarı milli silahlı qüvvələrin yaradılmasına doğru gedən yolu başlanğıcı oldu. Gürcü və erməni milli korpuslarının yaradılmasına işi Azərbaycan milli korpusunun yaradılmasına qərar verildi.

baycan türkləri yalnız cahan müharibəsi zamanı könülli olaraq azərbaycanlılardan təşkil olunmuş bir süvari alayına malik idilər. Beləliklə, Azərbaycan milli korpusunun yaradılması prosesi hələ yenice başlayırdı və fövqələde ağır şəraitdə icra olunurdu.

F.X. Yoyskinin sədrliyi ilə yaradılmış II müvəqqəti hökumətin 26 iyun 1918-ci il tarixli qərarı ilə Müsəlman Korpusunun adı dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırıldı və bununla da milli silahlı qüvvələrin yaradılması istiqamətində mü hüüm addım atıldı. Hökumətin 26 iyun 1918-ci il tarixli digər qərarı ilə Əlahiddə Azərbaycan Korpusu nezdində xüsusi tapşırıqlar üzrə general vəzifəsi təsis edildi.

1917-ci ilin iyulundan başlayaraq Azərbaycanda Milli Ordunun yaradılması təşəbbüsünün önündə dayanan ilk hərbçilərdən biri də S. Əfəndiyev olmuşdur.

General-major S. Əfəndiyevin vəfatı ilə əlaqədar olaraq Şəfi bəy Rüstəmbəyov 5



■ Rafiq Səfərov,
Milli Arxiv İdarəsinin
Sənədlərin nəşri
ve istifadəsi şöbəsinin
baş məsləhətçisi

mart 1919-cu il tarixli 48 № li "Azərbaycan" qəzətində dərc etdiyi "General Süleyman bəy Əfəndiyev" başlıqlı məlumatda böyük hörmət və ehtiramla qeyd edirdi: "Tənimmiş içtimai xadim, Azərbaycanın ilk hərbi hissələrinin təşkilatçısı general Süleyman bəy Əfəndiyev xidməti vəzifələrinin icrası zamanı yoluxduğu səməp yataqla xəstəliyindən fevralın 21-də Ağdamda vəfat etmişdir. Mərhum Əfəndiyev hələ polkovnik ikən fevral inqilabından sonra öz işini Gəncəyə keçirmiş və burada onun tərəfindən gələcək Azərbaycan ordusuna üçün təlimatçılar hazırlayacaq ilk təlim komandasını təşkil etmişdir. Bütün ölkə ərazisinin anarxiya və hərc-mərciliklə əhatə olunduğu, eləcə də töbü keçən eşelonların vətənimiz üçün təhlükə tərətdiyi vaxtlarda mərhum generalın başçılıq etdiyi kiçik bir dəstə ölkənin qorunmasını öz üzərinə götürmüş yeganə mütəşəkkil qüvvə olmuş və o, Şəmxor hadisələri zamanı hərbi hərəkətə başçılıq etmişdir. Mərhum Əfəndiyev öz həyatını dəfələr təhlükələrə ataraq ömrünü tama-mile vətənə xidmətə həsr etmişdir. Mərhum Gəncə milli komitesinin işində bilavasitə iştirak edərək komitenin bütün ciddi çıxışlarının fədakar icrası olmuşdur. Şəmxor hadisələri günlərində mərhum Süleyman bəy gecə və gündüz döyüdə meydanını tərk etməyərək hücküm edən eşelonlara qarşı döyüşməydi. O, hərbi mülkiyyətin soyğunçulardan qorunub saxlanması yolunda da çox işlər görmüşdü. Onun yorulmadı və fədakarsasına fealiyyəti nəticəsində çoxlu sayıda hərbi əmlakın təalan edilməsinin qarşısı alınmışdır... O, fasilesiz olaraq gece və gündüz qarovalı-növbətçi qismində hərbi əmlakın mühafizəsində şəxsən iştirak etmişdir. Mərhumun özü şəxsən əzablı kazarma həyatını yaşayaraq aşağı rütbəlilərə də yenilməzlək nümunəsini nümayiş etdirmişdir." Məlumatda S. Əfəndiyevin doğma ordumuz üçün məfkurəvi və nümunəvi zabit olduğu və vəzifə başında öz vətəninin maraqlarını qoruyarkən özünün fədakarlığını üzündən epidemiyən qurbanı olaraq vətənin əsil oğlu kimi şəhid olduğu qeyd edildi.

(Davamı növbəti sayımızda)

**Azərbaycan
Respublikası Prezidenti
yanında Kütüvə İnforsasiya
Vəsitiyərinin İnkışafına Dövlət
Dəstəyi Fonduñun maliyyəsi
əsasında hazırlanıb.**